

ŞƏNBƏ QONAĞI

13

HANSİA bir sənət-dan danışında ilk olaraq, həmin sənət-ə qazanan sənətkarlar yad düşür. Azərbaycan müsiqi ilə bərabər öz müsiqi alətləri ilə da dünyaya tanınır. Xalqımıza məxsus bəlsə müsiqi alətlərimizdən biri də tədir. Təbii ki, tar-də ifa edib, onu dünyaya təqdimlər. Budafəki "Şənbə qonağı"-mız isə uzun illərdir sim vəsaitlə taxtam oxudub, müsiqi yaradan xalq artisti, tarzən Ramiz Quliyevdir. Ramiz müəllimin sənətkar səhbatları ilə dolu müsahibəsinə sizlərə təqdim edirik.

- Bəlkə, ilk olaraq səhnəyə galmayından danışasınız?

- Səhnəyə gəlməyim könlü-mün istayı ilə olub. Ailmızda müsiqi olmayıb. Ancaq anadan oldugun Ağdam rayonunda hər bir möhələdən müsiqi səsi gələrdi. Sən demə bizdə də golib, mon bilməməsim. 5-6 yaşım olanda gördüm ki, divardan nə isə asılıb, amma adını bilmirəm. Atamdan soruşdum, dedi əminin təndi. Həbib əmin hərbçi olub. Bizo golonda qədüm qucaqla-dırm. Evə golonda dedim əmi bu nadir, dedi tədir. Dedim kimindir, dedi sənindir. Onda bildim ki, tar və evimizdən golon səs ni-yo kəsilib. Əmim həvəskar müsiqi olub. 1941-45 mühərbişində kürəyindən yaralanıb. Ona görə tar susub divardan asılmışdı. O vaxtlar kimin evində müsiqi səsi golmirdi, bir az comiyət-dən uzaq sayıldı. Həmin səs kasılmayıb, davam edir. İndi oğlu, galocuya inşallah nəvələr. Müsiqi çox yoldur. Bunu gör-məyən çatınlıkları duya bilmər. Həmişə sohñədə olnaq, sonnət birlikdə olmaq hər sənətkara nə-sib olmur. Cox böyük zəhmətse-virkil telob edən sənindir. Sonon-ru vürgunu olnaq lazmıdır.

- Sənətkartları ni-yo seçilmiş-lər adlandırrırlar?

- Allah tərəfindən sənətkarla-tı həsusi istedad verilib. Onlar Altahla xalq arasında olan bir el-sidir. Sənət həmişə tövonnatsız olub. Son zamanlar səh-biznes blasylıb. Səhənə xalqına sadəqətlə qulluq edib. Fəhlə sinfi kimi bir şey olub. Yazda okin-çı, qışda diləngi. Ömrü boyu xal-qə şəydanlıq boxş edib, amma ömrünü şəm kimi oridib.

- Səhənədə olanların bir çoxu kəs galomşayınmış deyirlər. Yəqin ki siz peşənən deyilsiz ki, oğlu-nuz da səhnəyə gəldi?

- Səhənədə xalq sevgisindən yüksəkde həc noy görə bilmə-tim. Bu sevgi ilə borabər kim-lərə tərəfdən haqşılq olanda, başqalarından fərqləndirib qiy-şənini düz verməyənən sənətkar peşənən olur. Mənco buna görə peşənən olduqlarını deyirlər. Ya-nı istisində evda əsər hazırlayı-ram. Toya getmirom, restoranda

çalmıram, biznesim yoxdur. Ümidim məvacibə, bir də Prezi-dent təqədümədir. Sənətkarın əməyinə qiymət verilməyəndə inciyir. Şou-biznes bostan kimidi. Aləm qarışib bir-birinə. O onu satır, o ona sataşır, bu buna sataşır, o ondan oğurlayır, bu bundan oğurlayır. Belə yerdə xe-yir-bərkət olmaz. Bu xalqa yox, özünə qulluqdur, axırı olmayacaq sənətdir.

- Tar çalmağı kimdən öyrən-misiniz?

- Özümə ilk müəlliim xalqımı, qonşularında olan insanları görürəm. Həmişə qulq asırdım gö-rüm qonşunun oğlu necə çalır. Bamaqını hara qoyur, hansı si-

dir?

- Yetərinə korifey sənətkar-larımız olub. Az da olsa bu gün-də var. Bəslərindən nümunə gö-türmək lazımdır. Milli müsiqile-rimizi, mügamlarımızı göz bəbə-yi kimi qorumaq lazımdır.

- Bəzi yaşıt sənətkarlar gəncər qızınlırlar. Sizə bunun yerinə onlara həvəsli dirici sözlər desər və ya məsləhətlərin-i versələr daha yaxşı olmaz mı?

- Mən də bu fikirlə raziyam. Gəncərlər kömək etmək, düzgün istiqamətləndirmək lazımdır. Müasir dövrün imkanlarından istifadə edib, sonrakı incəliklərinə yiyələnsinlər. İştənilən ölkənin müsiqisini internetdən tapmaq

alətlərimizi də mənim səmək istəyirlər. Bu cür halların qarışı-nın alınması üçün nələr edilməlidir?

- Vaxtında üstünə düşmək la-zımdır. Xarici ölkələrdə müze-yələrde tarin altında ermənilərə məxsus olduğu yazılıb. Erməni-lərden sonra biz əl-ayağa düş-dük. Son 10-15 ildər ki, başlamışq. Elə evlər var ki, 5 tari var, nə çalanı var, ne oxuyan. Həmin tarin birini aparıb versin muzeyə. Ölkəmiz dünyaya səfər göndərdi-yi kimi, müsiqi alətlərini da göndərməlidir. Müsiqi aləti milli-təmizin mədəni müsiqi simvoludur. Xarici ölkələrə bayraqımızla bərabər getməlidir. Xaricdə cüzi

zini 65 qoyublar. 65 yaşında sə-nətkar bilsiz necə püxtələşir. 65 yaş sonətkarın sənətini sevdibi, qədrini bildiyi və yaşayib-yara-dacağı dövrür.

- Səhnəyə kənardan baxan-da nəyi bəyənirsiz, nəyi yox?

- Toyxana, toy səhəbtəri, səh-biznes hərəkətləri televiziyya-gələ. Bu pisdir. Bəzi gəncərlərimiz həddindən artıq lovğalaş-blər. Qabaqlar 40-50 yaşından tez əməkdar artist adı verməzdilər. İndi 20-25 yaşında əməkdar, 30-də xalq artisti aflatər var. Arzu edərdim ki, aldiqları adı halal etmək üçün başlarını aşağı salıb işləsinlər. Televiziyalarda nəzarət lazımdır. Beynəlxalq müsabiqə-

"Taxtanı səsə çevirib, müsiqi yaratmaq möcüzədir"

TARZƏN RAMİZ QULİYEV: "65 YAŞ SƏNƏTKARIN YAŞAYIB-YARADACAĞI DÖVRDÜR"



min üzərində çox saxlayır. Ağ-damda müsiqi məktəbində oxuya-nada Mamed Məmmədov, Cə-lal Əliyev, Əlişəpa Daşdəmirov, Xosrov Fəroçov və sairləri olub. Daha aktiv öyrənmə vaxtlarım fi-larmoniya və konservatoriyada olub.

- Müəlliimlərinizin hansı sözlər həmişə yardımçıdır olur?

- Mən ilk müəlliimləyi vali-deynlərim ediblər. Mən də övladımlarının ilk müəlliimləyim. Özümü elə aparmışam ki, müəlliimlərim heç bir acı söz de-mo-yiblər. Hiss eləməm ki, elədik-lərimə görə məndən razıdlar. Torisi də birbaşa de-mo-yiblər. Ataların bir sözü var, deyir ağla-dan yanına get, güldürən yox.

Müəlliimlərimin bir sözü yadum-dadır ki, həmişə deyirdilər ki, sağ ol.

- Sənətkar olmaq üçün təq-din rolü nə qədərdir?

- Adam özüne təqidli yanaş-ma heç bir inkişafdan şübhə gedə bilməz. Korifey sənətkarlar belə təqid sayısında inkişaf ediblər. Əgor insandırsa, yeyib-ciçən, nəsənə alırsa, başının üstündə təqidli nəzarət olmalıdır.

- Səhənədə olan gəncərlərin-ki özlərinə örnək bilməli-

mümkündür. Bugünkü şəraitə baxanda inkişaf azdır. 60, 70, 80, 90-ci illərə mədəniyyətmizdə qızıl dövrü adlandırmağı. XXI əsrə bu qızıl dövr yoxdur. Bol-ko do olacaq. Çünkü dahi sənətkarlar 5-10 ildən bir yaranır. Təqidli elə tarzda deyək lazımdır ki, ruhdan düşməsinlər. Teləblərim bu günün özündə ya-sından asılı olmayaq, nə isə öyrənmək istəyəndə müraciət edir-lər. Mən də sevo-sevo öyrədi-rəm. Gəncərlər sənətdən bezirdir, qorxutmaq yaxşı cəhət deyil.

- Sənətkar olmaq üçün təq-din rolü nə qədərdir?

- Əgor tar sözünə baxırsa, taxtanı da oxutmaq olur. Səs, səzərə sədəyə qarışır, üçü birlük-də insana ruh verir. Həc bi-xa-nəndən, müğənninin səsi, alətin müsiqinin dərinliklərinə get-diyi qədər gedə bilməz. Müsiqi alətlərinə çalan xanəndələr fikir ver-sənət, deyirlər ki, yorğun olunda tar çalıram, yorğunluğum çıxır. Taxtanı səsə çevirib, müsiqi yaratmaq özü bir möcüzədir. Buna görə oxumaqə ehtiyacım yoxdur.

- Müsiqimiz kimi, müsiqi

qiyəmətlərə satışa çıxarılmalıdır. Azərbaycanda 1000 manat qiyməti olan tar 200 manata da satırlar, yenə alan yoxdur. Son zamənlerən Mədəniyyət və Turizm Nazirliyinin bu istiqamətdə faaliyyəti sürətlənib. YUNESKO-ya milli alətlərimizin çıxarılması, milli alətimiz kimi tövsiyə olunmasi və s. Lakin bunlar görək vaxtında olmayıdı.

- Bu gün regionlarında da tar müsiqi aləti maraqlı böyüklər. Lakin onlar tanınmadığında görə belə desək hələ kəfə olun-mamış tar ifaçılarımız nə qədərdir.

- Bu sahədə işlər görülür. Azərbaycan beynəlxalq müsabiqələr, simpoziumlər dünya üzrə keçirir. Bölgələrimiz də gorək məlumatlaşdırılınlar. Xaricdə ustəd dərsləri keçməyə çox də-vət alıram. Azərbaycanda nazirliklər, müsəyyən qurumlar maraqlı olmalıdırlar ki, peşəkar sənətkarlar getsinlər rayonlara. Elə müsiqi məktəbləri var ki, həftə-də, ayda bir defə qapısı açılır. Naxçıvana neçə defə getməsim. Müsiqi məktəblərində teləblər-in şouya getməmələri üçün yaxşı və mütəxəssislər onların başının üstündə olmalıdır. Müğənni müsabiqəsinin iştirakçı 3 aya oldu-puluya. Bu çox müsabiqələr müsiqi alətləri üzrə də aparılmalıdır. Bunu elə bir təşkilat etmeli dir ki, o bu gün müsiqi alətlərinin inkişaf strukturunu, problemlərini bilir. Hansı televiziyanı açırsan oxuyur, 10-15 yaşında sevgidən, ayrılmadan oxuyur. Müsəbiqələrin 1 deyil, 5-6 nəfər sonetindən sayılıb-secilən sənət-kar münsişi olmalıdır. Baxıram müsəbiqələrində 15-20 ildər cyni adamı görürəm. Bu günlər o professor ulub hələ bilmirəm. Tarçalan elan edəndən deyirlər ki, respublika və beynəlxalq müsabiqələr laureati. Deyən lazımdır ki, tar üzrə hansı beynəlxalq müsabiqədə laureat olmasın. Yaş sen-

lor sözü ayaq açıb gedir. Sənəd-ləri yoxlaşınlar ki, hansında qalib olub. Bu əsl beynəlxalq müsabiqə laureati olanları gözədən sal-maqdır. Mədəniyyət Nazirliyinin nəzdində bədii şurannı bərpa olunmağı istəyirəm. Senzura deyil, nəzarət olmağı istəyirəm. İndiki inkişaf bizi səh-biznesə aparıb. Məni qorxudan bu-dur.

- Səhnədə olan bir şəxs kimi hər bir şeydən xəbəriniz olub. Oğlunuza sənət galanda ata-nosihəti olaraq nə dediniz?

- Oğluma nəsihəti sözlərimlə deyil, hərəkətlərimlə etmişəm. Nə hərəkət etmişəm oğlum hərəkətləri edir. Səhərəndən saat 7-də yoldaşma xəs bişirdir, desəydim arağı götür vurum, bu uşaq nə təribyə gərəcəkdi. Bu cür təribyəyə görə ilk növbədə valideynlərimə borcluyam. Ailədə, işdə, xalq arasında həmişə nəslimizin adına layiq sə-viyəni qorumaq çalışıram.

- Bayraqımızın xarici ölkə-lərdə dalğalandığını görmək siz-ə neca hissələr bax edir?

- Ondan böyük xoşbəxtlik ol-a bilərim! Ramiz Quliyev olaraq mən xərç edirəm ki, tarimla, xal-qının müsiqi səsi ilə bayraqımızı xarici ölkələrdə, tədbirlərdə qaldırımaq xoşbəxtliyi mənə nə-sib olub.

- Haləlik "Üç nöqtə"yə son-sözünüz?

- Bilmirəm qozetin adı niyo "Üç nöqtə" qoyulub. Arzu edərdim ki, 15-20 yaşında bu üç nöqtələrin sırrını açın. Populyar qozet oxunur-sa deməli yaşayır, yaşayırsa de-məli yaradır. Oxunmağı, yaşama-ğı, yaratmağı Allah "Üç nöqtə"-dən heç vaxt osırğomosın. Tor-paşalarımızın işgaldən azad olun-nıbədən növbədə "Üç nöqtə"de qızırmızı şrifstırələr yazıl-nıqto"da qızırmızı şrifstırələr yazıl-mış görmək istəyirəm.

Aygün